

XAQANI QƏSİDƏLƏRİNDE FOLKLOR İZLƏRİ

Xülasə

İntibah dövrü Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Xaqani Şirvani, saray şairi kimi tanınsa da, onun ədəbi irlsinə nəzər yetirdikdə xalq yaradıcılığı, xalq təfakkürü ilə bağlılığı aydın görünür. Bu baxımdan Xaqanının ədəbi irlsinin böyük bir hissəsini təşkil edən qəsidələr də istisna deyil. İstər mədhiyyələri, istər həbsiyələri, istərsə də fəxriyyə və mərsiyyələri xalqın ruhunu əks etdirir. Qəsidələrində şairin miflik obrazlardan, atalar sözləri və xalq deyişmələrindən, qəhrəmanlıq və sevgi dastanlarından nümunələr görtürdüğünü görmək mümkündür ki, bu da onun sənətinin folklorlardan qidalandığını göstərir. Xaqani qəsidələri xalq yaradıcılığı və xalq təfakkürü izlerinin layiqli daşıycısıdır.

Açar sözlər: Xaqani, qəsida, folklor, şair, xalq

Giriş. Klassik şairlerimizin yaradıcılığının formalaşmasında yazılı ədəbiyyatın mühüm rolü olduğu kimi, şifahi xalq yaradıcılığının da müstəsna yeri vardır. Belə ki, sadə xalq dili ilə söylemiş, səmimiyyət timsali olan layla və bayatılarımız, qəhrəmanlıq ruhlu dastanlarımız, nəsihət nümunəsi olan atalar sözlərimiz nəsil-dən-nəslə keçərək xalqımızın tarixi, həyat tərzi və bütövlükdə təfakkürü haqqında müəyyən fikir formalaşdırır. Hər bir yaradıcı insan ta körpelikdən mənsub olduğu xalqın etnoqrafik ünsürlərinin əhatəsində, milli folklor nümunələrinin müsayiati ilə, onları dinliyərək, söyləyərək, onlardakı koloritini mənimsəyərək yetişir.

Beləliklə, sənət yolunu tutan insanların yaradıcılıqlarında həmin koloritin izlərini müşahidə etmək olur. Bu hal şairlərin, rəssam və memarların, musiqiçilərin sənət irlsinde bu və ya digər dərəcədə özünü göstərir. Yazılı ədəbiyyatda folklor izləri daha qabarıq şəkildə qarşımıza çıxır. "Dastanlardan, əsatir və rəvayətlərdən, nağıllardan, zərb-məsəllərdən tükənməz bədii material əzx edən Azərbaycan epik şeiri inkişafının bütün mərhələlərində bu xüsusiyyəti özündə saxlamış, həmişə bu zəngin yaradıcılıq mənbəyindən qüvvət və ilham almışdır." [1, s.290] Bu cəhdən Nizami Gəncəvi, Xaqani, Nəsimi, Füzuli və digər orta əsr şairlərimiz

Azərbaycan şifahi xalq ədəbiyyatının təsirindən kənardə qalmamış, hər biri bu təsiri özünəməxsus şəkildə əsərlərində əks etdirmişlər. Klassik poeziyamızın bir çox görkəmli simalarının ədəbi irlsinin dərinlənən tədqiqi etmiş ədəbiyyatşünas-alim A.Rüstəmovə bu barədə yazır: "Xaqani, Nizami, Əvhədi, Əssar, Arif Ərdəbili, Xətai, Füzuli sənəti xalq poeziyasının nadir gözəllikləri ilə qidalanıb rövənqələnmiş, vüsstə tapmışdır" [1, s.290]. İntibah dövrü Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Xaqani Şirvani də daha çox saraya bağlı şair kimi tanınsa da, onun bədii irlsinə geniş nəzər salındıqda, xalq yaradıcılığına yaxınlığı, xalq təfəkkürü ilə bağlılığı aydın görünər. Akademik İ.Həbibbəyli yazır: "Xaqani Şirvanının iştirablarla dolu olan həyatı və tənərərverlik üstündə köklənmişdir. O, saraylarda olduğu illərdə daim xalqı və qürbətdə olarkən isə Vətoni düşünmüş, bu böyük ideallara ürəkdən bağlı olmuşdur" [2, s.4]. Bu baxımdan şairin yaradıcılığının böyük bir hissəsini təşkil edən qəsidələr də istisna sayılmır. İstər mədhiyyələr, istər fəxriyyələr, istərsə də həbsiyə və mərsiyyələr özündə xalq ruhunu daşıyır. Şairin qəsidələri haqqında oxuyuruq: "Xaqanının qəsidələri içərisində ictimai, fəlsəfi şeirlər daha çoxdur. Əsrin narahat, əsəbi həyəcanlarını, yeri-göyü titrədən türək ağrularını, fəryad-

* Nizami Gəncəvi adına Ədəbiyyat İstututu. Filologiya üzrə fəlsəfə doktoru. E-mail: konulhaciyeva75@gmail.com

lарнı əks etdirən bu qəsidələr müasirliyi ilə seçilir” [3, s.122]. Bu qəsidələri müasir edən amillərdən biri də onların məhz xalq yaradıcılığının əsasında duran milli təfəkkürdən qidalanmasıdır. Həmin əsərlərdə istər müyyəyen mifik obraz, əsatirə işarə, istər qohrəmanlıq və məhəbbət dastanlara istinad, istərsə də atalar sözü və xalq deyimlərindən misal çəkmə yolu ilə folklorə əsaslanıldılığını görmək mümkündür. Şairin “Paxılları məzəmmət” başlıqlı qəsidəsinə deyilir:

وَنْ شَمْ صَبِحَ كَاهِي وَ جُونْ مَرْغَ بَىْ كَهِي
اَلَا سَزَيْدَ كَشْنَ وَ گَرْدَنْ زَنْ بَىْنَدَ [4, s.84]

Şeirin dilimizə poetik tərcüməsi bu şəkil-dədir:

“Coxları vaxtsız xoruzdur, coxları gündüz şamı,
Onları ağlı olanlar öldürür, ya söndürür.”

[5, s.119]

Göründüyü kimi, burada xalq arasında mövcud olan inanclardan birinə və bu inancın əsasında yaranan bir el məsəlinə yer verilmişdir. Məsəl atalar sözləri kitabında da yer almışdır. “Vaxtsız banlayan xoruzun başını kəsərlər” [6, s.400] deyimi günümüzdə də işlədilən bir xalq məsəli olaraq məşhurdur. Onu da qeyd etmək lazımdır ki, xalq yaradıcılığından gələn bu cür ifadə və deyimlərə Xaqanının əsasən həcv-lərində təsadüf olunur. Şair bir çox hallarda həcv etdiyi şəxsin manfi cəhətlərini ifşa etmək üçün atalar sözlərinə müraciət edir və onu tənqid hədəfinə çevirməklə məqsədinə çatır. Lakin bu zaman Xaqani heç bir halda ədəbsiz ifadələrə yol vermır.

Xaqani yeri gəldikcə qəsidələrini xalqın hikmət süzgəcindən keçmiş müxtəlif el məsəlləri ilə məzmunca daha da zənginləşdirmiş, onlara dərin və müdrik anamlar yüklemiştir. Xaqani divanında bu cəhətləri araşdırınan iranlı tədqiqatçılarının qeydlərində oxuyuruq:

از میان این بزرگان و عالمان ادبی از بد و ادبیات
های رایج در «فارسی تا عصر خود، شاعری که از تمثیل
میان مردم عامه به بهترین وجهی استقاده کرده و حتی به
جرأت می توان گفت که اولین سخنوری است که در تاریخ
ادبیات فارسی این افتخار را نصیب خود کرده است، خاقانی
شروعی است» [7, s.160]

“Fars ədəbiyyatının bu görkəmlı şəxsiyətləri və alımlarından öz əsrinə qədər sadə xalq arasında yayılmış məsəlləri ən yaxşı şəkildə istifadə edən və hətta cəsarətlə demək olar

ki, farsdilli ədəbiyyat tarixində bu iftixarı özünə nəsib edən ilk sənətkar Xaqani Şirvanıdır.” Lakin tədqiqatçı unudur ki, Azərbaycan klassik poeziyasında xalq yaradıcılığına müraciət etmək ənənəsi Xaqanidən öncə də mövcud olmuşdur. Hələ əsrlər öncə farsca yazan Azərbaycan şairi Qətran Təbrizinin yaradıcılığında türk təfəkkürünün məhsulu olan saysız atalar sözü və məsəllərdən istifadə olunduğunu bilirik. Xaqani də millətpərvər bir şair kimi bu yolu tutmuş, doğma xalqına məxsus Dədə Qorqud öyüdü, el hikməti deyimləri ustalıqla farscaya çevirərək yerli-yerində işlətmüşdir. Bir qəsidənin nümunəyə diqqət yetirək:

گُزْ غَمْ صَدْ يَكِيْ شَرْحَ دَهْ بَيْشْ كَوهْ
اَهْ دَهْ پَاسْخَ كَوهْ بَهْ جَاهِيْ صَداْ [4, s.14]

Qəsidiə Xaqaninin dünyagörüşünü, həyat və zəmanə haqqındaki düşüncələrini özündə əks etdirən ictimai-fəlsəfi məzmunlu daha bir sənət əsəridir. Beytin bədii tərcüməsində oxuyuruq: “Dərdimin yüzdə birin mən dağa söylərsəm, – inan, Dağ cavabında çəkər ah ki, budur əksi-sədan.”

[5, s.170]

Bu sətirlər bizə daha bir Azərbaycan atalar sözünü xatırladır. El dilindən söylənərək nəsillərdən-nəsillərə ötürülən bu deyimdə insana əziyyət verən hər hansı bir dərədin böyüküyünü, acısını ifadə etmək üçün dağı-daşı əridib dili gətirdiyi obrazlı şəkildə ifadə edilmişdir. “Dərdimi dağa desəm, dağ əriyər, şam yanar şöle çəkər, piltə yanar, yağ əriyər!” [8, s.108] Əslində zərbül-məsəllərin, hikmətəmiz ibarələrin şeir daxilində işlənməsi ayrıca bir poetik kateqoriyadır. Xaqanının bədii irlisinin bütövlükdə Azərbaycan xalq yaradıcılığından qidalandığını nümayiş etdirən bu kateqoriya “ırsələl-məsəl” və ya “təmsil” adlanır. Şair bu poetik vasitədən istifadə edərək şeirdə ifadə etdiyi fikri daha da qüvvətləndirməyə nail olur. Görkəmlə xaqanisünas Q.Kəndli Xaqanının ulu əcdadımız Dədə Qorqud xatırladığını əbəs yerə söyləmir. “Şairi hər şeydən qabaq əsərlərində öyrənməyi” tövsiyə edən alim Xaqanının xalq ruhunu daşıyan bədii irlisi ilə yaxından tanış olduqdan sonra bu qənaəətə gəlmişdi. O, haqlı olaraq folklorumuzun izlərini daşıyan bu zəngin irlsin yaradıcısı barədə yazırı: “O biri yandan böyük və müdrik el ağsaqqalıdır. İş və diləkləri ilə eli xoşbəxtlik və uğurluğa doğru səsləyən qoca

Dədə Qorqudu yada salır.” [9, s.8] Xaqani yaradıcılığı nağıl və rəvayətlərimizdə, atalar sözlərimizdə görə bildiyimiz qarğı-bülbül, et-sümük qarşılıqlılaşdırması, zəfəranla bağlı söylənmiş bu gün də dilimizdən düşməyən məşhur deyim kimi folklor nümunələri ilə zəngindir. Şairin qəsidələri onların işlənmə yeri baxımından daha “münbit”, daha münasib məqam olaraq seçilmişdir. Məsələn, xalq arasında məşhur olan “Ət sümüsüz olmaz” deyimi şairin aşağıdakı beytində öz ifadəsini bu cür tapır:

وَصَلَ تَوْبَى هَجَرْ تَوَانْ دَيْدْ؟ نَى
گَوشْتَ جَادَ كَى شَوْدَ اَزْ اسْخَواْنَ [4, s.163]

“Hicran olmadan sənin vəslinə çatmaq
olar, yox! Ət də heç sümükden ayrılmır?”

Beytin poetik tərcüməsi aşağıdakı kimidir:
De, hicransız vəslə çatmaq olarmı?
Sümüy ھەچ اتەن اتماڭ ئارمۇ؟ [5, s.189]

Bir qəsidiəsində isə Xaqani hikmət sahibinin yaxşını pisdən, xeyiri şerdən, dəyərləni dəyərsizdən lazımlıca ayıra bildiyini, bir sözələ, hər bir şeyin qiymətini düzgün verməyi bacardığını vurgulamağa çalışmışdır. Bu zaman o, məşhur xalq deyimi olan “Eşşək nə bilir, zəfəran nədir?” məsəlində çıxış edərək şeirlərinin arıfları tərəfindən idrak olunub yüksək rəğbət gördüğünü dilə gətirmiştir:

شَاهْ جَهَانْ نَظَمْ غَيْرْ دَانَدْ اَزْ سَحَرْ مَنْ
اَهْ بَصَرْ گَوشْتَ گَادَ اَنَدَ اَزْ زَعْفَرَانَ [4, s.161]

Xaqani öz poetik təxəyyülü ilə həmin el məsəlinə bir qədər fərqli keyfiyyətlər də yükleyərək zəfəranın timsalında çəkidə “yüngül”, qiymətdə isə “ağır gələn” mənəvi zənginliklər haqqında düşüncələrini bu beytin vasitəsilə təmamlamışdır.

Şah tay tutmaz şerimi özgərin sənətinə,
Arif qanar zəfəran nədir, öküz atı nə! [5, s.130]

Övvələdə də qeyd etdiyimiz kimi, Xaqani əsərlərində öz mövqeyini ifadə edərkən, daim müxtəlif məşhumları, ünsürləri qarşılıqlılaşma və tutuşdurma yolu ilə dəyərləndirmiş, onların keyfiyyətlərini məhz müqayisə halında üzə çıxarmağa çalışmışdır. Şairin mədh xarakterli qəsidələrində də bu xüsusiyyətin üstünlük təşkil etdiyini görmək olar. Xaqanının aslanla tülkü, bayquşla kəklik, tovuz quşu ilə qarğı arasında etdiyi müqayisələr onun mədhiyyələrində belə didakdik fikirlərini dilə gətirməkdə vasitəçi rolunu oynamışdır. Belə demək mümkünsə, şifahi

ədəbiyyatda, mifoloji təfəkkürdə möğrurluq, cəsarət və sücaət rəmzi olan aslan obrazı bir təşbeh kimi şairin bütün qəsidələrində qarşımıza çıxır. Xaqani mədhiyyələrindəki müsbət qadın obrazlarının tərif və təsvirində də şirvərkilik, aslan cəsurluğu və əyilməzliyi əsas cəhətlər olaraq qeyd edilir. Görkəmlə ədəbiyyatşunas H.Arası özünün “Xaqani Şirvani” kitabında yazırı: “Təsadüfi deyildir ki, “Aslanın erkəyi, dişisi olmaz” məsəlini şeirimizdə ilk dəfə Xaqani işlətmışdır” [10, s.43]. Xaqani yaradıcılığında qadına, anaya xüsusi bir ehtiramla yanaşıldığını, ananın uca tutulduğunu müşahidə edən alim haqlı olaraq, bunu təfəkkürü ilə, türklərin qədimdən gələn milli ailə ənənələri ilə əlaqələndirir. Azərbaycan xalqının dastan və nağıllarında, atalar sözü və bayatlarında ana müəllim, psixoloq, bəzən övladlarının yolunda cəngavər döyüşü, hətta yeri gəldikdə təbibdir, bir sözələ fədakarlıq və müqəddəslik simvoludur. Doğma vətənimiz və dilimiz də daim ana adı ilə yanaşı anılmışdır. Bütün bu cəhətlər istər divan şairlərimizin, istərsə də ozanlarımızın, el sənətkarlığımızın yaradıcılığında özünü parlaq şəkildə göstərir. Yazılı ədəbiyyatımızda ana obrazının ilk geniş və dolğun təsviri Xaqani qələmində çıxmışdır, desək, yanılmarıq. Doğrudur, şairin sərf anasına həsr etdiyi şeir qəsidi yox, qıtə janrında yazılmışdır. Lakin onun əsərlərində ana xarakterinin milli ənənələrimizə uyğun olaraq bədii təqdimi diqqət çəkməyə bilər. Akademik H.Arasıın bu barədə fikirləri maraqlıdır: “Şairin öz anasına olan məhəbbət və qayğısı, ümumiyyətlə, anaya müqəddəs varlığı kimi yanaşaraq ona belə yüksək münasibət bəsləməsi Azərbaycan xalq dastanlarında, xüsüsən “Kitabi-Dədə Qorqud”da gördüyüümüz “Ana haqqı Tanrı haqqıdır” hökmü ilə səsleşir” [10, s.43]. Ümumiyyətlə, Xaqanının qəsidələrində tez-tez rast gəlinən bədii sual və təkrirler şeirdə xüsusi bir bədii mütənasiblik yaradır, onlara xəlqilik bəxş edir. Sözlərin təkrarlarından alinan cəlbedici ahəng, təkrir və bədii sualların işlənmə tarzı, epitet və bədii əsaslırmaların sadəliyi, ümumiyyətlə, Xaqani lirikasının xalq yaradıcılığından qaynaqlandığını göstərir. Bu cəhətlərə şairin “Çörək” rədifli qəsidi diqqətələyiqdir. Şeir həm forma, həm də məzmun

nöqtəyi-nəzərindən xalq yaradıcılığı nümunələrini xatırladır. Belə ki, xalqımızın adət-ənənələrində, folklorunda çörəyin özünəməxsus yeri olduğu məlumudur. Çörək məşhuru Azərbaycan şifahi xalq ədəbiyyatının, demək olar ki, bütün növlərində – andlarda, bayatılarda, atalar sözlərində, alqış və qarğıslarda, dastan və nağıllarda özüne yer etmişdir. Çörək qazanc, ruzi-bərəkət, qonaqpərvərlik, dostluq rəmzi, and yeri sayıldıği kimi, həm də acgözlük və tamahkarlığın səbəbi, minnət mənbəyi, uğrunda yaltaqlıq edilən bir nemət, vəzifə, mənsəb, pul kimi də başa düşür. Bu mənada şairin sözügedən qəsidiəsi çörəyin insan həyatındaki yerini bir çox aspektlərdə gözdən keçirməyə, onun məişət və təfəkkürümüzək Mövqeyi üzərində düşünməyə vadar edir.

چون آپ آسیا سر من در شنیب باد

گر پیش کن دهان شودم آسیای نان [4, s.171]

Başı cəfalar çekmiş şair çörək üçün bir daha kimsəyə ağız açmayacağını döñə-döñə vurguluyır. O, dərin təessüflə çörək üzündən başının öne əylidiyini dilə gətirir. Beytin görkəmli şərqşunas alim M.Əlizadə tərəfindən edilən bədii tərcüməsində oxuyuruq:

Düşsün başım aşağı dəyirman suyu kimi,
Açsam ağız, "çörək" desəm, ey bivəfa çörək!

[5, s.294]

Qəsidiənin davamında şair özünü cənnətən qovulmuş Adəmlə müqayisə edir. Onun bugda üzündən, özünün isə çörək ucbatından hörmətsiz olub bəlaya düşdüyüni, çörəyin ona qənim kəsildiyini deyən Xaqani yazır:

آدم ز جنت آمد و من در سفر شدم
او در بلای گندم و من در بلای نان [4, s.171]

Beytin doğma dilimizə poetik tərcüməsinə nəzər yetirək:

Adəm behiştı tərk elədi, mənsə yurdumu,
Buğda ona qənim, mənə də sən bəla, çörək!

[5, s.294]

Şair beləcə bütün qəsidi boyu "çörəy"in, xüsusiilə də minnətlə verilən çörək və məvacibin insana hansı mənəvi əziyyət və əskikliklər gətirdiyini, bəzən onu alçalda bildiyini, yaltaqlanmağa məcbur edərək naməndlərin əli ilə qurru lu mərdlərin qəlbində yara açdığını, şairi yurdundan didərgin saldığını dilə gətirir. Xaqani yaradıcılığında bu kimi ictimai-əxlaqi mövzularda verilən mesajlara münasibət bildirən ədəbiyyatşunas alim H.Arasıının qeydlərin-

də oxuyuruq: "Ayndır ki, burada şairin çörəyə müraciəti rəmzi mənə daşıyır. Şair "çörək" sözü altında maddi nemətləri nəzərdə tutmuş, tamah, varlanmaq həvəsini bütün yaranmışların faciəsinin başlıca səbəbi saymışdır" [10, s.30]. Xaqani qəsidiələrində çörək, bugda və taxilla bağlı el məsəllərimizə söykənən kifayət qədər mürslər vardır. Buğdanın hasilatı, çörəyin ərsəyə gətirilməsi və bu kimi digər sosial-məişət xarakterli proseslərin şeirdə təsviri şairin mənəsub olduğu xalqın əmək məşgülüyyətini, istehsalat ənənələrini, gündəlik təsərrüfatını əks etdirdiyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanda, Şirvanda ata-babalarımızın taxılçılıqla məşğul olduğu həm şairin əsərlərindən, həm də bu mövzunu əks etdirən atalar sözlərimizdən məlum olur. Xaqanının "Paxılları məzəmmət" başlılıq qəsidiəsində bu xalq məsəllərindən birinin ifadə olunduğunu görmək olar:

گر نان طلب کنند در من زند از آنک
بی‌دانه من آپ زده است آسیا شان [4, s.170]

Qəsidiədən misal gətiridiyimiz beytin dili-mizdə poetik qarşılığına baxaq:

Bir çörək almaq üçündür – hey döyərlər qapımı,
Bir dəyirman üstü getməzlər ki, yoxdur dənələri.
[5, s.285]

Şairin tənqid hədəfi boş-boş danışb heç bir iş görməyən, zəhmətkeş insanlara paxılıq edib qara yaxmağa çalışan, başqlarının əməyinin bəhrəsinə şərik çıxan müftəxorlardır. Beyt sanki aşağıdakı atalar sözünün şeir tərzində ifadəsidir. Dədə-babalarımızdan bizə miras qalan həmin el deyimində deyilir: "Dəyirmandan dəni olmayana un verməzlər" [8, s.293]. Göründüm kimi, şair tənqid mövzulu əsərlərində də iibratımız, öyüdverici xalq məsəllərindən genbol istifadə etmişdir. Xaqani qəsidiələrində folklorumuzda yer alan xalq inanclarına da rast gəlinir. Xalq arasında quduqluq xəstəliyinə tutulmuş insanın ətrafdakılara xətər yetirməməsi üçün üzərinə su tökülrək zərərsizləşdirildiyi ilə bağlı inanış mövcuddur. Şairin qəsidiələrin birində bu məsələyə işarə etməsi belə bir sinanmış inancın varlığına ən parlaq sübutdur. "Zindandan şikayət" adlı bu qəsidiədə deyilir:

سگ دیوانه پاسبانم شد
خواهیم از چشم سیل ران برخاست
سگ گزیده ز آپ ترس از آن
ترسم از آپ دیدگان برخاست [4, s.26]

Qəsidiənin bədii tərcüməsi belədir:

Bir quduş it zindanda keşikçim olmuş manim,
Ağlar gözümüzən sırin yuxum qovulmuş mənim.
Sudan qorxar, deyərlər, quduş it qapmış insan,
Bununçundur ki, mən də qorxuram göz yaşından.

[5, s.261]

Şairin xissət və zillət dolu həbs həyatı keçirməsi bəs deyilmiş kimi, üstəlik bədxasiyyətli üzənraq zindan keşikçisi də əzabkeş sənətkarın gününü cəhənnəmə çevirmiştir. Öz kobud davranışını və qaba rəftarı ilə şairi təngə gətirən bu şəxs Xaqanının sənət aynasında quduş it obrazı ilə əks olunur. Şair bu malum misali çəkərək məhbəsliq taleyini, azadlıq həsrət qaldığı günlərini dolğun obrazlı dillə ifadə etməyə nail olur. Xaqani ilə Nizami yaradıcıları arasında

müqayisə və parallelər aparan professor N.Arası da həmin cəhətləri diqqətlə izləyərək yazar: "Hər iki şairin əsərlərində türk məişətə bağlı ifadələrə, türk xalq məsəlləri və atalar sözlərinin farsca tərcümələrinə tez-tez təsadüf edilir" [2, s.34]. Bu məsələlərdən geniş şəkildə bəhs etmək olar.

Nəticə. Biz Xaqani qəsidiələrinin şifahi xalq ədəbiyyatından qaynaqlandığı məqamlardan qisaca bəhs etməyə çalışdıq. Gətirilən nümunələrdən də göründüyü kimi, zəngin yaradıcılığı malik intibah şairi olan Xaqanının qəsidiələri həm də folklor izlərinin layıqli daşıyıcısı, xalq təfəkkürünün göstəricisidir.

ƏDƏBİYYAT

- Rüstəmova A. Seçilmiş əsərləri. I cild, Bakı, "Elm", 2014.
- Ədəbiyyat məcmuası. Bakı, "Elm və təhsil", 2017.
- Səfəri Ə. Yusifi X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Ozan", 2008.
- <https://ganjoor.net/khaghani/divankh/ghasidekh>
- Xaqani Shirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.
- Atalar sözləri. Bakı, "Nurlan", 2013.
- Atalar sözü. Bakı, "Yazıcı", 1981.
- Kəndli-Herisçi Q. Xaqani Shirvani (həyatı, dövrü, mühiti). Bakı, "Elm", 1988.
- Arası H. Xaqani Shirvani. Bakı, "Yazıcı", 1982.

فصل نامه تحقیقات تئاتری در ادب و زبان فارسی. دانشگاه آزاد اسلامی - واحد بوشهر 1396 بهار پ.ش. 31.

FOLKLORE TRACES IN KHAGAN'S ODES

Summary

Though Khagani Shirvani, talented representative of the Azerbaijani literature of Renaissance period had been known as a poet of Palace, it is clearly seen his connection with folk art, folk thought when we glance to his literary heritage. From this point of view the odes by Khagani formed the great part of his literary activities, also are not an exception. Either his praising poems, prison poems or the poems of his pride and elegy reflects the spirit of the people. It is possible to see in these odes that the poet was guided to the folklore based on the mythical images, myth, sign, heroic and love epos and tales, proverbs and folklore sayings. The odes by Khagani are the splendid showing of folklore trace and folklore thought.

Key words: Khagani, ode, folklore, poet, people

СЛЕДЫ ФОЛЬКЛОРА В КАСЫДАХ ХАГАНИ

Резюме

Хагани Ширвани, талантливый представитель азербайджанской литературы эпохи Возрождения, хотя и был известен как поэт Дворца, в его художественных произведениях ясно проявляется связь с народным творчеством. С этой точки зрения не являются исключением касыды Хагани, составляющие большую часть его литературного наследия. В его восхвалениях, тюремных стихах и элегиях отражается дух народа. В этих касыдах прослеживается ориентирование поэта на фольклор, так как он использует мифические образы, приводят примеры из пословиц и народных изречений, героических и любовных эпосов. Касыды Хагани являются достойным носителем следов фольклора и народной мысли.

Ключевые слова: Хагани, касыда, фольклор, поэт, народ